

Qeydiyyat üçün tələb olunan şərtlər

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün **ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının** (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (25, 26, 28, 95 və 96-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan "Musiqi məktəbi-məzun" və ya "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.

Abituriyentlər üçün DİM-in internet saytında **proqram formaları** (musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə) yerləşdirilir. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edən zaman abituriyent ixtisasına uyğun olan **proqram formasını** da çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir

Buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçə bilərlər.

QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən

aşağıdakı 5 kateqoriyadan olan **Azərbaycan Respublikası vətəndaşlarının** (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların¹ komissiyalar üzrə bölgüsü və qeydiyyat zamanı nəzərə alınan şərtlər

2 nömrəli əlavə

İstiqamətlər üzrə ixtisaslar	Komissiyalar		Qabiliyyət imtahanları	Qiymətləndirmə	Qeydiyyat zamanı nəzərə alınan minimum şərtlər
	ad	kod			
<i>Rəngkarlıq</i>	Rəngkarlıq	10	1-ci imtahan - rəsm 2-ci imtahan - rəngkarlıq	bal	
<i>Qrafika</i>	Qrafika	11			
<i>Dekorativ-tətbiqi sənət(sahələr üzrə)</i>	Dekorativ sənət	15			
<i>Rəngkarlıq</i>	Rəngkarlıq (NDU)	67			
<i>Heykəltəraşlıq</i>	Heykəltəraşlıq	12	1-ci imtahan - rəsm 2-ci imtahan - yapma		

¹ İxtisaslar 2021-ci il üçün bakalavriat səviyyəsinə qəbul planı əsasında verilmişdir.

İstiqamətlər üzrə ixtisaslar	Komissiyalar		Qabiliyyət imtahanları	Qiymətləndirmə	Qeydiyyat zamanı nəzərə alınan minimum şərtlər
	ad	kod			
<i>Dizayn(sahələr üzrə)</i>	Dizayn	14	imtahan - rəsm	bal	
<i>Təsviri incəsənət müəllimliyi</i>	Təsviri incəsənət müəllimliyi	13	imtahan - rəsm	məqbul	
	Təsviri incəsənət müəllimliyi (NMI)	70			
	Təsviri incəsənət müəllimliyi (GDU)	81			
	Təsviri incəsənət müəllimliyi (LDU)	89			
<i>İnstrumental ifaçılıq: fortepiano, orqan, klavesin;</i>	Fortepiano, orqan, klavesin (BMA)	20	imtahan – ixtisas	bal	Uyğun alət üzrə 11 illik və ya kollec musiqi təhsili
<i>İnstrumental ifaçılıq: fortepiano</i>	Fortepiano (NDU)	71	imtahan – ixtisas		5 illik musiqi təhsili
<i>İnstrumental ifaçılıq: simli violın; nəfəs: fleyta, klarnet</i>	Orkestr alətləri (BMA)	21	imtahan – ixtisas		Uyğun alət üzrə 11 illik və ya kollec musiqi təhsili
<i>simli: viola, arfa, violonçel, kontrabas; nəfəs: saksofon;</i>				Uyğun alət üzrə 7 illik musiqi təhsili	
<i>nəfəs: truba, trombon, qoboy, faqot, tuba, valtorna və zərb alətləri;</i>				Uyğun alət üzrə 5 illik musiqi təhsili	
<i>İnstrumental ifaçılıq: simli: violın, viola, violonçel, kontrabas; nəfəs: fleyta, klarnet, saksofon</i>	Orkestr alətləri (NDU)	72	imtahan – ixtisas	bal	Uyğun alət üzrə 5 illik musiqi təhsili
<i>nəfəs:truba, trombon, qoboy, valtorna</i>					
<i>İnstrumental ifaçılıq: tar, kamança, qanun, klarnet</i>	Xalq çalğı alətləri (AMK)	22	imtahan – ixtisas	bal	Uyğun alət üzrə 11 illik və ya kollec musiqi təhsili
<i>İnstrumental ifaçılıq:</i>	Xalq çalğı alətləri	23	imtahan – ixtisas		

İstiqamətlər üzrə ixtisaslar	Komissiyalar		Qabiliyyət imtahanları	Qiymətləndirmə	Qeydiyyat zamanı nəzərə alınan minimum şərtlər
	ad	kod			
<i>tar, kamança, qanun, nağara, qarmon, saz, balaban, ney, zurna</i> ²				bal	Uyğun alət üzrə 5 illik musiqi təhsili
<i>Instrumental ifaçılıq: tar, kamança, qarmon, balaban, qanun, nağara, saz</i>	Xalq çalğı alətləri (NDU)	74			
<i>Vokal sənəti (sahələr üzrə)</i>	Akademik vokal(BMA)	24	imtahan – ixtisas		5 illik musiqi təhsili (istənilən alət və musiqi ixtisası)
<i>Vokal sənəti (sahələr üzrə)</i>	Xanəndəlik	25	imtahan – ixtisas		Uyğun alət üzrə 5 illik musiqi təhsili
	Xanəndəlik(NDU)	95			
<i>Vokal sənəti (sahələr üzrə)</i>	Milli vokal	28			
	Milli vokal(NDU)	96			
<i>Populyar musiqi və caz ifaçılığı (vokal)</i>	Populyar musiqi və caz ifaçılığı	26			
<i>Populyar musiqi və caz ifaçılığı (fortepiano, violin, viola, arfa, violonçel, akkordeon, klarnet, saksofon, kontrabas, fleyta, qoboy, faqot, truba, tuba, , trombon, valtorna,bariton(nəfəsli), alt(nəfəsli), gitara, tar, saz, kamança, ney, zurna, qarmon, balaban, tütək, qanun, nağara, zərb alətləri)</i>		36			
<i>Dirijorluq (sahələr üzrə)</i>	Dirijorluq	27	imtahan – ixtisas	bal	İstənilən ixtisas üzrə ən azı 11 illik və ya kollec musiqi təhsili
	Dirijorluq (NDU)	75			5 illik musiqi təhsili

² 23-cü komissiyada saz, balaban, tütək, ney, zurna və nağara alətləri üzrə imtahan verərək müsabiqəyə buraxılmış abiturientlər ixtisas seçimində Azərbaycan Milli Konservatoriyasının Instrumental ifaçılıq (xalq çalğı alətləri üzrə) ixtisası üzrə də müsabiqədə iştirak edə biləcəklər.

İstiqamətlər üzrə ixtisaslar	Komissiyalar		Qabiliyyət imtahanları	Qiymətləndirmə	Qeydiyyat zamanı nəzərə alınan minimum şərtlər
	ad	kod			
<i>Bəstəkarlıq</i>	Bəstəkarlıq	29	1-ci imtahan - ixtisas 2-ci imtahan – harmoniya (şifahi)	bal	İstənilən ixtisas üzrə ən azı 11 illik və ya kollec musiqi təhsili
<i>Bəstəkarlıq</i>	Bəstəkarlıq (NDU)	69	imtahan – ixtisas		5 illik musiqi təhsili
<i>Musiqişünaslıq</i>	Musiqişünaslıq	30	1-ci imtahan – musiqi ədəbiyyatı 2-ci imtahan – harmoniya (şifahi)		İstənilən ixtisas üzrə ən azı 11 illik və ya kollec musiqi təhsili
<i>Musiqişünaslıq</i>	Musiqişünaslıq (NDU)	73	imtahan – harmoniya və solfecio		İstənilən ixtisas üzrə ən azı 5 illik musiqi təhsili
<i>İnstrumental ifaçılıq: fortepiano, (simli: violin, viola, gitara; nəfəs: klarnet, saksofon; zərb alətləri)</i>	İnstrumental ifa	31	imtahan – ixtisas		Uyğun alət üzrə 5 illik musiqi təhsili
<i>Musiqi müəllimliyi</i>	Musiqi müəllimliyi	32	imtahan – ixtisas	məqbul	İstənilən alət və ya ixtisas üzrə ən azı 5 illik musiqi təhsili
	Musiqi müəllimliyi (NDU)	76			
	Musiqi müəllimliyi (GDU)	83			
	Musiqi müəllimliyi (LDU)	93			
<i>Memarlıq</i>	Memarlıq	40	imtahan – rəsm	məqbul	
	Memarlıq (NDU)	77			
<i>Aktyor sənəti</i>	Aktyor sənəti	50	imtahan – ixtisas <i>imtahanın hissələri</i> - aktyor sənəti - musiqi duyumu və ritmika	bal	2021-ci il iyulun 1-dək 25 yaşı tamam olmayan abituriyentlər qeydiyyatdan keçə bilərlər
	Aktyor sənəti (NDU)	80			
<i>Rejissorluq</i>	Rejissorluq	51	imtahan – ixtisas <i>imtahanın hissələri</i> - rejissor sənəti - aktyor ifaçılığı		

İstiqamətlər üzrə ixtisaslar	Komissiyalar		Qabiliyyət imtahanları	Qiymətləndirmə	Qeydiyyat zamanı nəzərə alınan minimum şərtlər
	ad	kod			
<i>Operator sənəti</i>	Operator sənəti	52	imtahan – ixtisas <i>imtahanın hissələri</i> - müsahibə - təcrübi yaradıcılıq	bal	
<i>Xoreoqrafiya sənəti (sahələr üzrə)</i>	Xoreoqrafiya	53	imtahan – ixtisas³	bal	<i>Abituriyentin çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış</i>
<i>Məşqçilik</i>	Məşqçilik	61	ÜFH (Ümumi fiziki hazırlıq)	məqbul	086U formalı tibbi arayış
<i>Məşqçilik</i>	Məşqçilik(NDU)	78			
	Məşqçilik(GDU)	84			
<i>Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi</i>	Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq müəllimliyi	62			
	Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq müəllimliyi (NDU)	79			
	Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq (GDU)	85			
<i>İslamşünaslıq</i>	Dini Psixoloji Komissiya	90	müsahibə	məqbul	
<i>Jurnalistika</i>	Jurnalistika		Esse	məqbul	

10, 11, 12-ci komissiyalar üzrə **rəsm** fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin **rəsm** fənni üzrə bu üç komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər iki komissiyanın bu fənn üzrə imtahanlarına şamil edilir.

14 və 15-ci komissiyalar üzrə **rəsm** fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir.

³ Xoreoqrafiya sənəti ixtisasının klassik rəqs, milli rəqs və modern rəqs sahələri üzrə qabiliyyət imtahanı “İfaçılıq”, baletmeyster sahəsi üzrə “Baletmeyster sənəti”, rəqs müəllimliyi sahəsi üzrə isə “Kompozisiya və improvizasiya” fənnindən keçiriləcəkdir.

14 və 15-ci komissiyalar üzrə abituriyentin *rəsm* fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya şamil edilir.

10 və 11-ci komissiyalar üzrə rəngkarlıq imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir.

10 və 11-ci komissiyalar üzrə abituriyentin rəngkarlıq fənnindən aldığı müsbət qiymət 15-ci komissiyaya şamil edilir.

67-ci komissiya üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 70-ci komissiyaya şamil edilir.

40-cı komissiya üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi 77- ci komissiyaya şamil edilir.

20, 21, 22, 23, 24, 25, 28, 26, 36, 27, 29, 30 və 31-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 32-ci komissiyanın ixtisaslarını qeyd edə bilər.

20, 21- ci komissiyalardan müsbət qiymət alan abituriyent 31-ci komissiyanın müvafiq ixtisaslarını seçə bilər. 22-ci komissiyadan müsbət qiymət alan abituriyent 23-cü komissiyanın müvafiq ixtisaslarını seçə bilər.

68, 69,71,72,73, 74, və 75-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 76-cı komissiyanın ixtisaslarını qeyd edə bilər.

61-ci komissiya üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi 62-ci komissiyaya şamil edilir.

78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 79-cu komissiyaya şamil edilir.

84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 85-ci komissiyaya şamil edilir.

Diqqət: *Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.*